

Bakı şəhəri

Elmlər doktoru proqramı üzrə doktoranturaya və dissertanturaya qəbul haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 iyul 2010-cu il tarixli 129 №-li qərarı ilə təsdiq edilmiş Doktoranturaların yaradılması və doktoranturaya qəbul qaydalarına və 2018-ci il üçün doktorant, dissertant hazırlığı üzrə qəbul planı haqqında Azərbaycan Respublikası Təhsil Nazirliyinin 30 noyabr 2018-ci il tarixli 03-11-1878/15 sayılı məktubuna əsasən

əmr edirəm:

1. Müsabiqədən müvəffəqiyyətlə keçmiş iddiaçılar müvafiq ixtisaslar üzrə elmlər doktoru proqramı üzrə doktoranturaya qəbul edilsinlər:

5301.01 - “Daxili fiskal siyasət və dövlət maliyyəsi” ixtisası üzrə

1. Qubadova Aybəniz Ənvər qızı, qiyabi şöbə (büdcə hesabına);
2. Aşurbəyli-Hüseynova Nigar Pirverdi qızı, qiyabi şöbə (büdcə hesabına);

5308.01 - “Ümumi iqtisadiyyat” ixtisası üzrə

1. Muxtarov Şəhriyar Zahid oğlu, qiyabi şöbə (büdcə hesabına);
2. Əlizadə Namiq Zahid oğlu, qiyabi şöbə (büdcə hesabına);
3. İsmayılov Altay Hüseyn oğlu, qiyabi şöbə (büdcə hesabına);
4. Hacıyev Nəriman Cabbar oğlu, qiyabi şöbə (ödənişli əsaslarla).

5303.01 - “Mühasibat uçotu” ixtisası üzrə

1. Qədimli Nüşabə Astan qızı, qiyabi şöbə (büdcə hesabına);

5302.01 - “Ekonometriya; iqtisadi statistika” ixtisası üzrə

1. Alıyev Xətai Şahin oğlu, qiyabi şöbə (büdcə hesabına);

3333.01- “İstehsalın təşkili” ixtisası üzrə

1. Seyidəliyev İlham Məhəmməd oğlu, qiyabi şöbə (büdcə hesabına);

3313.03 - “Maşınlar, avadanlıqlar və proseslər” ixtisası üzrə

1. Kərimova Nurlanə Kərim qızı, qiyabi şöbə (büdcə hesabına);

3309.01 - “Qida məhsullarının texnologiyası” ixtisası üzrə

1. Fərzəliyev Elsevər Baba oğlu, qiyabi şöbə (büdcə hesabına);

5310.01 - "Dünya iqtisadiyyatı" ixtisası üzrə

1. Əzizov Şamil Eldar oğlu, qiyabi şöbə (büdcə hesabına);

2. Müsəbiqədən müvəffəqiyyətlə keçmiş iddiaçılar elmlər doktoru proqramı üzrə dissertanturaya qəbul edilsinlər:

5312.01- “Sahə iqtisadiyyatı” ixtisası üzrə

1. Mirzəyev Natiq Sərhəd oğlu (büdcə hesabına)

2. Abdullayev Kamil Xəliq oğlu (ödənişli əsaslarla).

Əsas : Qəbul komissiyasının 16 yanvar 2019-cu il tarixli 6 sayılı protokolu.

GÖNDƏRİLMƏ SİYAHISI

Şöbə müdiri i.e.n., dos. Həmid Həmidov

Prorektor prof. Sakit Yaqubov

Şöbə müdiri i.f.d. Rəşad Muradov

Departament direktoru-baş mühasib Nəsimi İsmayılov

Şöbə müdiri Hikmət Babayev

RAZILAŞDIRILMIŞDIR

İcraçı: i.e.n., dos. Həmid Həmidov
tel.: 492-88-87